

Müzəffər ordumuzun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan azad edilməsi, uzun illər dünyə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

Şamaxı: Azərbaycanın nəyə qadir olduğunu dünyaya sübut edənlərə ehtiram göstərilir



Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması xalqımızın milli qürur məsələsinə çevrildi. 44 günlük müharibənin hər günü, işğalda olan hər bir rayon və şəhərimizin azad olunması müasir tariximizin qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq səhifəsini öz şücaəti, cəsarəti və milli ruhu ilə yazan Azərbaycan əsgəri, bütün dünyaya gəncliyimizin gücünü, intellektini, yenilməzliyini, döyüş ruhunu göstərdi.

Bu, onu göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətlik dəyərlərinə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, Vətəninə, doğma torpağına bağlı gənclər yetişdirmişdir. Milli mədəniyyət beşiyimiz, Qarabağın qızıl tacı olan Şuşa Azərbaycan əsgərinin, Azərbaycan gənclərinin qanı-canı bahasına işğaldan azad edilmişdir. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər.

Təsədüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam, yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, fırvanlıqlı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır".

Azərbaycanın bugünkü gəncləri müstəqilliyimizin yaşdırlarıdır. Onlar Vətənin məşəqqətli və gözəl günlərinin şahidi, yeni tarixin müəllifləridir.

Respublikamızın digər rayonlarında olduğu kimi, Şamaxıdan da minlərlə gənc Vətən müharibəsində iştirak edərək, öz şücaətləri ilə düşməne meydan oxumuşdur. Prezidentin çağırışına cavab olaraq, düşməne qəzəb hissi ilə kükrəyən Şamaxı gəncləri cəbhəyə böyük ruh yüksəkliyi ilə yollanmış, döyüşlərdə qəhrəmancasına iştirak etmişlər. Şamaxı rayonundan Vətən müharibəsində 43 nəfər şücaət göstərərək, şəhidlik zirvəsinə ucalmışdır.

Ölkə rəhbərinin tapşırığı ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və rayonun rəhbər vəzifəli şəxsləri şəhid ailələrini ziyarət etmiş, onları narahat edən məsələlərlə maraqlanmış və problemlərinin həlli barədə müvafiq tapşırıqlar vermişdir. Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri Şamaxı rayonu II Çaylı kənd sakini, Vətən müharibəsi qazisi Cavadov Yusif Əfqan oğlunu ziyarət etmiş, onu narahat edən problemlərlə maraqlanmışlar. Mənzilinin təmir olunmasını xahiş edən qazinin evinin tez bir zamanda təmirinə başlanılmışdır.

Qazinin valideynləri dövlət başçısı İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinin rifahının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnun qaldıqlarını, vətəndaşlara göstərilən qayğıya görə Prezidentimizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin bölgə müxbiri